

**AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASININ 2019-cu il üzrə
İ Ş P L A N I**

Sıra №-si	Tədbirin adı	Hansı sənədə əsasən hazırlanır	İcra müddəti	Məsul İcraçılar	Qeyd
I. AUDİTİN TƏŞKİLİ VƏ TƏNZİMLƏNMƏSİ					
1.1	Audit qanunvericiliyinə dair normativ-hüquqi aktların layihələrinin hazırlanması:	Konsepsiya			
1.1.1	Milli auditor təşkilatlarında fəaliyyət göstərən icazəli auditorların minimal sayının qanunvericiliklə təsbit olunmasına dair		Fevral	E.İbrahimov	
1.1.2	Audit komitələrinin və daxili audit qurumlarının fəaliyyətlərinin monitorinqinin təşkilinə dair		Aprel	E.İbrahimov, N.Talıbov, M.Hüseynova	
1.1.3	Mühasibat uçotu və maliyyə hesabatlılığının şəffaflığının təmin olunmasında auditorların məsuliyyətinin artırılmasına və keyfiyyətsiz audite görə ciddi sanksiyaların tətbiqinin genişləndirilməsinə dair		Mart	E.İbrahimov, V.Rəhimov, N.Talıbov	
1.1.4	İctimai əhəmiyyətli qurumlarda və publik hüquqi şəxslərdə maliyyə hesabatlarının auditini aparan auditor təşkilatlarına və sərbəst auditorlara qarşı xüsusi tələblərin hazırlanması		Yanvar	E.İbrahimov, N.Talıbov	
1.2	Auditor fəaliyyəti ilə əlaqədar təlimatlar, tövsiyələr və metodik göstərişlərin hazırlanması:	Konsepsiya* və Audite dair qanunvericilik aktları			
1.2.1	Publik hüquqi şəxslərdə maliyyə hesabatlarının auditini üzrə metodik göstərişin hazırlanması		Fevral	N.Talıbov	
1.2.2	2018-ci il üzrə maliyyə (mühasibat) hesabatlarının auditini aparılmasına dair tövsiyələrin hazırlanması və auditor təşkilatları və sərbəst auditorlara çatdırılması		Yanvar	S.Gülməmmədov	

1.2.3	“Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitoring iştirakçılarına və monitoringdə iştirak edən digər şəxslərə verilməsi Qaydası” ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair Metodik tövsiyələrə” əlavələr edilməsi barədə		May	M.Abbasov, B.Məmmədli, E.İbrahimov	
1.2.4	Auditi aparılan təsərrüfat subyektinin yeni və əvvəlki auditorlarının qarşılıqlı münasibət və hərəkətlərinə dair metodik vəsaitin hazırlanması		Aprel	S.Gülməmmədov, E.İbrahimov, V.Rəhimov	
1.2.5	Yeni fəaliyyətə başlayan auditorlara əməli köməkliliyin göstərilməsinə dair proqramın hazırlanması		May	S.Gülməmmədov, E.İbrahimov	
1.2.6	Auditorların ixtisasartırma kurslarının təşkili üzrə yeni qaydaların hazırlanması		Fevral	E.Behbudova	
1.2.7	«Audit komitələri haqqında» Əsasnamənin yenidən işlənməsi		İyun	N.Talıbov, E.İbrahimov, M.Hüseynova	
1.2.8	Auditorların və auditor təşkilatlarının müstəqillik qaydalarının hazırlanması		İyul	E.İbrahimov	
1.2.9	2018-ci il üzrə öz fəaliyyətlərinə dair hesabatların auditor təşkilatları və sərbəst auditorlar tərəfindən Auditorlar Palatasına təqdim edilməsi barədə müraciətin hazırlanması		Yanvar	S.Gülməmmədov	
1.3	Sərbəst auditorların və auditor təşkilatlarının 2018-ci il üzrə illik hesabatlarının toplanması, təhlili və icmal-tövsiyələrin hazırlanması	Audite dair qanunvericilik aktları	Mart	S.Gülməmmədov	
1.4	2018-ci ilin nəticələri üzrə auditor təşkilatlarının və sərbəst auditorların reyting səviyyəsinin müəyyən edilməsi	Konsepsiya*	Aprel	N.Talıbov	
1.5	Sərbəst auditorların və auditor təşkilatlarının 2019-cu il üzrə I yarımillik hesabatlarının toplanması, təhlili və icmal-tövsiyələrin	Audite dair qanunvericilik aktları	Avqust	S.Gülməmmədov	

	hazırlanması				
1.6	Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə audit yoxlamalarının aparılması	Audite dair qanunvericilik aktları	İl ərzində	M.Abbasov, B.Məmmədli	
1.7	Fond birjasında qeydiyyatdan keçən şirkətlərin 2016-2018-ci illər üzrə fəaliyyətlərinin monitorinqinin aparılması		Mart	N.Talıbov, Q.Əhmədov	
1.8	Auditorun şəxsi kabineti sisteminin yaradılması		II rüb	Q.Əhmədov	
1.9	Yeni fəaliyyətə başlayan auditor təşkilatlarına və sərbəst auditorlara əməli köməklik göstərilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	S.Gülməmmədov	
1.10	2018-ci il üzrə auditedən keçməyən məcburi audit subyektlərinin müəyyən edilməsi və təsnifləşdirilməsi	Audite dair qanunvericilik aktları	Avqust	S.Gülməmmədov	
1.11	Nazirlər Kabinetinin növbəti il üçün iş planına dair təkliflərin verilməsi	Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 oktyabr 2017-ci il tarixli 676s nömrəli sərəncamı	Sentyabr	M.Abbasov, B.Məmmədli, E.Rzayev	
1.12	Tənzimləyici təsirin təhlilinə dair illik planın hazırlanması və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunması	“Tənzimləyici təsirin təhlili Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 noyabr 2016-cı il tarixli 432 nömrəli Qərarı	Aprel	M.Abbasov, B.Məmmədli, E.Rzayev	
1.13	Auditin innovativ inkişafının əsas istiqamətləri üzrə konsepsiyanın hazırlanması		Noyabr	Q.Əhmədov, İşçi qrupu	

1.14	Auditorların Peşə Etikasını Məcəlləsinin hazırlanması		İyul	N.Talıbov, E.İbrahimov	
1.15	Auditlə bağlı yeni qəbul olunmuş qanunlar və normativ hüquqi aktlar üzrə açıqlamaların hazırlanması və Palatanın üzvlərinə çatdırılması		İl ərzində	E.İbrahimov, F.Qarayev	
1.16	Auditorlar Palatasının Şurası yanında komitələrlə, audit komitələri və daxili audit qurumları ilə əlaqələrin qurulması və birgə tədbirlərin həyata keçirilməsi		İl ərzində	M.Hüseynova	P/p
1.17	2018-ci ildə auditor xidməti bazarının öyrənilməsinə dair keçirilmiş sosioloji sorğunun nəticələrindən irəli gələn problemlərin həlli ilə bağlı tədbirlərin həyata keçirilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	E.Behbudova, İşçi qrupu	P/p

II. BEYNƏLXALQ AUDİT STANDARTLARININ TƏTBİQİ

2.1	Beynəlxalq Audit Standartlarının 2017-ci il versiyasının II cildinin tərcüməsi və redaktəsi		İl ərzində	E.İbrahimov, Redaksiya heyəti	P/p
2.2	Kiçik və orta müəssisələr üçün Beynəlxalq Audit Standartlarının tərcüməsi və redaktəsi		İyun	E.İbrahimov, Redaksiya heyəti	P/p

III. KEYFİYYƏT NƏZARƏT, ETİKA VƏ ŞƏFFAFLIĞIN TƏMİNATI

3.1	Auditin keyfiyyətinə nəzarətə, onun nəticələrinə dair icmalın hazırlanması və açıqlanması üzrə elektron informasiya bazasının təşkili və tətbiqi	Audit qanunvericiliyi və Beynəlxalq Mühasiblər Federasiyasının üzvlük tələbləri	Fevral (hər rüb hesabat təqdim edilməklə)	Q.Əhmədov, Y.Namazəliyev	
3.2	Daxil olmuş müraciət, ərizə və şikayətlər üzrə araşdırmaların aparılması	Palata rəhbərliyinin göstərişinə əsasən	İl ərzində	M.Abbasov, E.İbrahimov, B.Məmmədli, E.Rzayev	
3.3	Korrupsiyaya qarşı mübarizə, açıq hökumətin təşviqi və yaxşı	Azərbaycan	Oktyabr	M.Abbasov,	

	idarəçilik sahəsində həyata keçirilən tədbirlər barədə məlumatların Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi	Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 2017-ci il tarixli 20 sentyabr 2/799 nömrəli məktubu		B.Məmmədli, E.Rzayev	
3.4	Maliyyə hesabatlarının auditinin nəticələrinin toplanmasında və şəffaf yayılmasında informasiya texnologiyalarının tətbiqi		I yarıml	S.Gülməmmədov, Q.Əhmədov	P/p
3.5	Kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində kompleks tədbirlər sisteminin Yol Xəritəsi çərçivəsində işlənilib hazırlanması		İl ərzində	Q.Əhmədov, İşçi qrupu	P/p

IV. KADR HAZIRLIĞI

4.1	2019-cu il üzrə auditorların ixtisasartırma kurslarının tədris proqramının və qrafikinin layihəsinin hazırlanması	Audite dair qanunvericilik aktları	Aprel	E.Behbudova	
4.2	Auditorların ixtisasartırma kurslarının keçirilməsi	Audite dair qanunvericilik aktları	Sentyabr-oktyabr	E.Behbudova	
4.3	Auditor adı almaq üçün imtahanların proqramının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi		Fevral	E.Behbudova	
4.4	Auditor adı almaq üçün imtahanların təşkili	Audite dair qanunvericilik aktları	İl ərzində	E.Behbudova	
4.5	Maliyyə hesabatlarının hazırlanmasına dair ixtisasartırma kurslarının keçirilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	E.Behbudova	
4.6	Auditor təşkilatlarının əməkdaşları (assistentlər, mütəxəssislər) üçün ixtisasartırma kurslarının keçirilməsi	Audite dair qanunvericilik aktları	İyun-noyabr	E.Behbudova	
4.7	Auditorlar Palatasında ödənişli kursların təşkili		Müntəzəm	E.Behbudova	

4.8	Keyfiyyətə nəzarət üzrə müfəttişlər üçün proqram və tədris materiallarının hazırlanması		I rüb	E.Behbudova	
4.9	Keyfiyyətə nəzarət üzrə müfəttişlərin ixtisasartırmalarının təşkili	Təvsiyələr	Aprel	E.Behbudova, Y.Namazəliyev	

V. BEYNƏLXALQ ƏLAQƏLƏR

5.1	IFAC-a (Beynəlxalq Mühasiblər Federasiyası) təqdim edilmiş fəaliyyət planının icrası ilə əlaqədar məlumatların hazırlanması və göndərilməsi	IFAC qarşısında olan üzvlük öhdəlikləri	İl ərzində	N.Talıbov, V.Rəhimov, F.Qarayev, Q.Əhmədov, F.Kamalova	
5.2	Beynəlxalq və xarici audit və mühasibat qurumları tərəfindən təşkil olunacaq konfranslarda, forumlarda, simpoziumlarda və digər tədbirlərdə Palata təmsilçilərinin iştirakının təmin edilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	F.Qarayev, F.Kamalova, V.Rəhimov	
5.3	IFAC (Beynəlxalq Mühasiblər Federasiyası) və EFAA (Avropa Mühasiblər və Auditorlar Federasiyası) ilə birgə işlərin aparılması	Audite dair qanunvericilik aktları, IFAC və EFAA-nın üzvlük tələbləri	İl ərzində	N.Talıbov, V.Rəhimov, F.Qarayev, Q.Əhmədov, F.Kamalova	
5.4	Xarici ölkələrin audit və mühasibat qurumları ilə əlaqələrin genişləndirilməsi		İl ərzində	F.Qarayev, F.Kamalova	P/p

VI. NƏŞRLƏR, KONFRANSLAR VƏ SEMİNARLAR

6.1	Auditin aktual problemləri üzrə konfransların, simpoziumların, "dəyirmi masa"ların və seminarların təşkili	Təsdiq edilmiş qrafikə əsasən		F.Qarayev, S.Məmmədova	
6.2	Beynəlxalq Audit Standartlarının 2017-ci il versiyasının I cildinin nəşri	Konsepsiya*	I rüb	N.Talıbov, V.Rəhimov,	

				E.İbrahimov	
6.3	«Kölgə iqtisadiyyatının azaldılmasında auditin rolu və vəzifələri» mövzusunda beynəlxalq elmi-praktik konfransın təşkili		Sentyabr	S.Gülməmmədov, Təşkilat komitəsi	
6.4	Audite dair təşviqat xarakterli kitabça, broşür və prospektlərin nəşri		İl ərzində	Məsul icraçılar	P/p

VII. İNFORMASIYA TƏMİNATI

7.1	Auditorlar Palatasının üzvləri olan auditor təşkilatları və sərbəst auditorlar haqqında məlumatların yenilənməsi və Palatanın internet sahifəsində yerləşdirilməsi	Auditorlar Palatasının iş planı	Yanvar, İl ərzində	S.Gülməmmədov, F.Qarayev, Z.Almazov	
7.2	Auditorlar Palatası Şurasının qərarlarının, Palata sədrinin əmr və sərəncamlarının və digər sənədlərin Palatanın internet sahifəsində yerləşdirilməsi (zəruri hallarda ingilis və rus dillərində)	Audite dair qanunvericilik aktları	İl ərzində	F.Qarayev, F.Kamalova, Z.Almazov	
7.3	IFAC, EFAA və digər beynəlxalq qurumların yeniliklərinin Palatanın internet sahifəsində yerləşdirilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində, İlin sonunda hesabat təqdim etməklə	Q.Əhmədov, F.Qarayev, Z.Almazov	
7.4	Auditorlar Palatasının fəaliyyəti barədə ictimaiyyətin müntəzəm məlumatlandırılması	Konsepsiya*	İl ərzində	S.Gülməmmədov, F.Kamalova, F.Qarayev, Z.Almazov	
7.5	Auditorlar Palatasında elektron sənəd dövriyyəsi sisteminin yaradılması		Aprəl	F.Qarayev, Q.Əhmədov, Z.Almazov	
7.6	“Auditor xidməti” onlayn rejimli forum, interaktiv sual-cavab bölməsi, çat və digər əlaqələndirmə sistemlərinin yaradılması		Sentyabr	Q.Əhmədov, F.Qarayev, Z.Almazov	

VIII. PALATADAXİLİ TƏNZİMLƏMƏ

8.1	Auditorlar Palatasında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına dair 1 və 2 nömrəli illik hesabat formalarının hazırlanıb təqdim edilməsi	Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Rəhbərinin 2016-cı il 21 oktyabr tarixli 104 sayılı Sərəncamı	10 yanvar tarixində	M.Abbasov, B.Məmmədli	
8.2	Auditorlar Palatasının struktur bölmələrinin 2018-ci il üzrə iş fəaliyyətinin yekununa dair hesabatlarının hazırlanması	Audite dair qanunvericilik aktları	Yanvar	Auditorlar, Palatasının struktur bölmələri	
8.3	Palata üzrə sorğu-telefon kitabçasının hazırlanması və nəşri	Audite dair qanunvericilik aktları	Yanvar	S.Gülməmmədov, N.İsmayılov	
8.4	Auditorlar Palatasının 2018-ci il üzrə fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması, müvafiq qurumlara və ictimaiyyətə çatdırılması	Audite dair qanunvericilik aktları	Mart	Q.Bayramov, S.Gülməmmədov, N.Talıbov, F.Qarayev	
8.5	“Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 25 illiyi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi		İl ərzində	Rəhbərlik	P/p
8.6	Auditorlar Palatasının 2018-ci il üzrə maliyyə hesabatının hazırlanması və onun auditinin aparılması	Audite dair qanunvericilik aktları	I rüb	V.Rəhimov	
8.7	Auditorlar Palatasının struktur bölmələrinin 2019-cu il üzrə fəaliyyəti barədə rüblük hesabatların hazırlanması, onların təhlili və tövsiyələrin verilməsi	Audite dair qanunvericilik aktları	Hər rüb, (növbəti ayın 5-ə və 15-ə dek)	Q.Bayramov, Auditorlar Palatasının struktur bölmələri	
8.8	Auditorlar Palatasında daxili nəzarətin həyata keçirilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində hər ay hesabat təqdim etməklə	Z.Şəhriyarlı- Rzayeva	
8.9	2020-ci il üçün Auditorlar Palatasının iş planının hazırlanması	Audite dair	Noyabr	S.Gülməmmədov,	

		qanunvericilik aktları		Q.Bayramov, N.Talıbov, F.Qarayev	
--	--	------------------------	--	--	--

Qeyd:

*Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf Konsepsiyası (2012-2020-ci illər).

*Azərbaycan Respublikasının Auditorlar Palatası
Şurasının 2018-ci il 27 dekabr tarixli 307/1
nömrəli qərarı ilə təsdiq edilmişdir*

AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASININ ŞURASININ 2019-cu il üzrə İ Ş P L A N I

Sıra №-si	Tədbirin adı	Hansı sənədə əsasən hazırlanır	İcra müddəti	Məsul İcraçılar	Qeyd
1. (8.5)	“Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 25 illiyi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi		Yanvar	Rəhbərlik	P/p
2. (1.1.4)	İctimai əhəmiyyətli qurumlarda və publik hüquqi şəxslərdə maliyyə hesabatlarının auditini aparan auditor təşkilatlarına və sərbəst auditorlara qarşı xüsusi tələblərin hazırlanması		Fevral	E.İbrahimov, N.Talıbov	
3. (1.1.1)	Milli auditor təşkilatlarında fəaliyyət göstərən icazəli auditorların minimal sayının qanunvericiliklə təsbit olunmasına dair		Mart	E.İbrahimov	
4. (1.2.6)	Auditorların ixtisasartırma kurslarının təşkili üzrə yeni qaydaların hazırlanması		Mart	E.Behbudova	

5. (4.3)	Auditor adı almaq üçün imtahanların proqramının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi		Mart	E.Behbudova	
6. (1.1.3)	Mühasibat uçotu və maliyyə hesabatlılığının şəffaflığının təmin olunmasında auditorların məsuliyyətinin artırılmasına və keyfiyyətsiz audite görə ciddi sanksiyaların tətbiqinin genişləndirilməsinə dair		Aprel	E.İbrahimov, V.Rəhimov, N.Talıbov	
7. (1.3)	Sərbəst auditorların və auditor təşkilatlarının 2018-ci il üzrə illik hesabatlarının toplanması, təhlili və icmal-tövsiyələrin hazırlanması	Audite dair qanunvericilik aktları	Aprel	S.Gülməmmədov	
8. (8.4)	Auditorlar Palatasının 2018-ci il üzrə fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması, müvafiq qurumlara və ictimaiyyətə çatdırılması	Audite dair qanunvericilik aktları	Aprel	Q.Bayramov, S.Gülməmmədov, N.Talıbov, F.Qarayev	
9. (8.6)	Auditorlar Palatasının 2018-ci il üzrə maliyyə hesabatının hazırlanması və onun auditinin aparılması	Audite dair qanunvericilik aktları	Aprel	V.Rəhimov	
10. (1.1.2)	Audit komitələrinin və daxili audit qurumlarının fəaliyyətlərinin monitorinqinin təşkilinə dair		May	E.İbrahimov, N.Talıbov, M.Hüseynova	
11. (1.4)	2018-ci ilin nəticələri üzrə auditor təşkilatlarının və sərbəst auditorların reyting səviyyəsinin müəyyən edilməsi	Konsepsiya	May	N.Talıbov	
12. (4.1)	2019-cu il üzrə auditorların ixtisasartırma kurslarının tədris proqramının və qrafikinin layihəsinin hazırlanması	Audite dair qanunvericilik aktları	May	E.Behbudova	
13. (3.5)	Kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində kompleks tədbirlər sisteminin Yol Xəritəsi çərçivəsində işlənilməsinin hazırlanması		İyun	Q.Əhmədov, İşçi qrupu	P/p

14. (1.2.7)	«Audit komitələri haqqında» Əsasnamənin yenidən işlənməsi		İyun	N.Talıbov, E.İbrahimov, M.Hüseynova	
15. (2.2)	Kiçik və orta müəssisələr üçün Beynəlxalq Audit Standartlarının tərcüməsi və redaktəsi		İyun	E.İbrahimov, Redaksiya heyəti	P/p
16. (1.2.8)	Auditorların və auditor təşkilatlarının müstəqillik qaydalarının hazırlanması		Avqust	E.İbrahimov	
17. (1.14)	Auditorların Peşə Etikası Məcəlləsinin hazırlanması		Avqust	N.Talıbov, E.İbrahimov	
18. (1.5)	Sərbəst auditorların və auditor təşkilatlarının 2019-cu il üzrə I yarımillik hesabatlarının toplanması, təhlili və icmal-tövsiyələrin hazırlanması	Audite dair qanunvericilik aktları	Sentyabr	S.Gülməmmədov	
19. (2.1)	Beynəlxalq Audit Standartlarının 2017-ci il versiyasının II cildinin tərcüməsi və redaktəsi		Oktyabr	E.İbrahimov, Redaksiya heyəti	P/p
20. (1.13)	Auditin innovativ inkişafının əsas istiqamətləri üzrə konsepsiyanın hazırlanması		Noyabr	Q.Əhmədov, İşçi qrupu	
21. (8.9)	2020-ci il üçün Auditorlar Palatasının iş planının hazırlanması	Audite dair qanunvericilik aktları	Noyabr	S.Gülməmmədov, Q.Bayramov, N.Talıbov, F.Qarayev	